

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

No 1

Sosial-siyasi elmlər seriyası

2022

UOT 1(091)(045)

MÜSƏLMAN ƏQİDƏSİNİN FORMALAŞMASINDA DİNİ-FƏLSƏFİ CƏRƏYANLARIN ROLU

Ü.R.AGABƏYOVA
Bakı Dövlət Universiteti
ulviya.agabeyli@mail.ru

Müsəlman aləmində meydana gəlmiş müxtəlif cərəyanlar, fırqlər, dini-fəlsəfi təlimlər bir-birindən fərqli fikirlərlə, ziddiyyətli ideyalarla görünüyüə gəlsə də, İslam dini öz qüdrəti ilə orijinallığını qoruyub saxlaya bilmışdır. Əsas cərəyanlardan biri olan mötəzililik haqqında əldə olunan məlumatlar deməyə əsas verir ki, islam elmə böyük önəm verir. Mötəzililik təliminin ardıcılları sonraki islam filosoflarının dünyagörüşünün inkişafına təkan verən öndərlərdir. Məqalədə toxunulan məsələlər islamın ictimai-siyasi, fəlsəfi, mədəni, mənəvi-əxlaqi keyfiyyətlərini daha dərindən anlamağa yardımçı olur.

Açar sözlər: İslam, din, fəlsəfə, cərəyan, iman, günah.

On dörd əsrdir ki, müxtəlif əqidə mənsublarının süzgəcindən süzülüb gələn İslam dini bu gün də dünya arenasında öz əzəmətliliyini qoruyub saxlayır. Bu dinin ecazkarlığı onun dəyişməyən qanunlarında, tələblərində özünü göstərməkdədir. İslamin əsas məna çalarlığını daha dərindən bilmək üçün əqidə ardıcıllarının ideyalarına nəzər salmaqdə lüzum duyuruq.

İslam dini bərqərar olub, rəsmi dövlət dininə çevrildikdən sonra, həkimiyət uğrunda gedən münaqışələrin, ziddiyyətlərin nəticəsi olaraq, fikir ayrlığı ortaya çıxır ki, bu da müxtəlif əqidə cərəyanlarının meydana gəlməsinə səbəb olmuşdur. İslam meydana gəldiyi Ərəbistan yarımadasının hüdudlarını keçərək, coğrafi məkanını genişləndirdikcə, yeni dini-siyasi, dini-fəlsəfi problemlərlə üz-üzə qalır.

Ən ciddi məsələlərdən biri Məhəmməd Peyğəmbərin (s.a.s.) vəfatından sonra hakimiyyət problemi idi ki, onun həlli yollarında bir-birinə zidd fırqlər, cərəyanlar meydana gəlir. Xaricilər, şıələr, mötəzililər, mürciilər, sünnilər yeni müsəlman əqidəsinin yaranmasında mühüm rola malikdirlər. Həmin cərəyan nümayəndələri arasındaki ziddiyyətli görüşlərin əsasında dinlə bağlı fikirlər, dövlətə başçılıq edəcək şəxsin hansı nəslə mənsub olub-olmaması məsəlesi, Allahın zati və atributları haqqında ideyalar, küfr və savab işlər törətmüş adamların aqibəti barədə mülahizələr dururdu. Bu problemlər islamın ilk çağlarından intibah dövrünə kimi keçdiyi məşəqqətli, mürəkkəb yolu, həmçinin islam tari-

xini, mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərini öyrənmək üçün əsas vasitədir.

Məşhur İsvəçrə şərqsünası Adam Mezə görə, müsəlman aləminin intibah dövrü hicri təqvimini ilə III-IV əsrləri (qəməri təqvimini ilə IX-X əsrləri) əhatə edir [1, 3].

Bu dönmədə elm, mədəniyyət, incəsənət, bədii ədəbiyyat, fəlsəfə, eyni zamanda hüquq məktəbləri (şafiilik, hənəfilik, hənbəlilik, malikilik) inkişaf edir [2, 24-29]. Bugünkü İraq ərazisində yerləşən Bəsrə və Kufə şəhərləri elm mərkəzi olmaqla, həmin şəhərlərdə qrammatika məktəbləri də təşəkkül tapır.

Rus ərəbşünası, sovet ərəbşünaslıq məktəbinin yaradıcılarından biri, akademik İ.Y.Kraçkovski yazır: “Adam Mezin kitabındaki hicri təqvimlə IV yüzillik haqqında ümumi mənzərə deməyə imkan verir ki, müəllif tam hüquqlu şəkildə həmin dövrü “Islam İntibahi” adlandırmışdır” [1, 9].

Müsəlman intibahına VIII əsrədə meydana gələn dini-fəlsəfi cərəyanların, Kəlam elminin və müsəlman ilahiyyatçılarının müsbət təsiri olmuşdur.

Orta əsrlər xristian mədəniyyətindən fərqli olaraq, hələ islam dininin meydana gəldiyi ilk çağlardan Müsəlman dünyasında şəriət elmləri ilə yanaşı, dünyəvi elmlər (əqli elmlər) də inkişaf etməyə başlayır [2, 24].

Həmin dövrdə bir çox islam üləmələri, mütəfəkkirləri dirlə yanaşı, fəlsəfəyə, məntiq elminə həssaslıqla yanaşmış və dini fəlsəfə ilə çulğalaşdırmağa çalışmışlar.

Fransız filosofu, şərqsünas-alim, Sorbonn Universitetinin professoru Ernest Renan “Ərəb mədəniyyəti” adlanan bir mədəniyyətin olmadığını iddia edərək göstərirdi ki, islam dini elmə, fəlsəfəyə təşviq vermir, çünki qəzavü-qədərə inam buna mane olur [3, 30].

XIX əsr Azərbaycanın görkəmli mütəfəkkiri, panislamizmin əsasını qoyan Şeyx Cəmaləddin Əfqani E.Renana cavab olaraq deyir: “Elmə qarşı mü-hafizəkarlıq bütün dinlərdə olmuşdur. Katolik dinində bu, indi də mövcuddur. Lakin islam dininin yaranması ilə ərəb dünyası vəhşilikdən xilas oldu. İran və yunan fəlsəfəsini əldə etdikdən sonra ərəb elmləri misli görünməmiş şəkildə sürətlə inkişaf etdi” [3, 31].

Bu cavabı ilə Şeyx Cəmaləddin islam dininin elmə nə qədər üstünlük verdiyini sübuta yetirir.

İslam əqlə, təfəkkürə böyük önəm və dəyər vermiş, onu ön plana çəkmişdir [4, 12]. İslam dininin mənəvi əsasını Qurani-Kərim təşkil edir. Quran sözünün mənası “oxumaq” deməkdir. Qurani-Kərimdə din, fəlsəfə, hüquq mə-sələləri, tarix, coğrafiya, nücum, ictimai-siyasi, sosial-məişət, etik-estetik fikir-lər elmi əsaslarla təsbitlənir [5, IX-XI].

İslam dininin ilk çağlarında dövlətin idarəciliyi Qurani-Kərim əsasında dini-hüquqi qaydada tənzimlənirdi. VII-VIII əsrlərdə fərqli əqidələr ortaya çı-xır. Bu əqidələr hakimiyyət uğrunda gedən münaqışlərin nəticəsi olaraq meydana gəlir. Əqidə ixtilaflarının nəticəsi olaraq təriqətlər yaranmağa başlayır.

Müsəlmanlar arasında baş verən əqidə mübahisələri islam əqidəsinin yaranmasının əsasını qoyur. Onları düşündürən əsas problem Allahın insana

aid attributlara malik olub-olmaması məsələsi, Qurani-Kərimin Allahın nitqi olub-olmaması ideyası, iman, inam, insanın Allah qarşısında məsuliyyəti, tale-alın yazılışı, axırət dünyası, qəzavü-qədər haqqında fikirlərdən ibarət idi. Bu problemlər yeni əqidələrin (sifatilik, cəbərilik, qədərilik) meydana çıxmasına təkan verdi [2, 32].

İslam sxolastikası, Kəlam elmi sifatilik, cəbərilik, qədərilik cərəyanlarının əsasında formallaşmışdır (sifatilik, cəbərilik, qədərilik cərəyanları haqqında əvvəlki məqalələrdə bəhs etdiyimiz üçün, dərin izaha ehtiyac duymuruq – Ü.A.) Kəlamın əsas formaları – mötəzililik və ona müxalif olan əşərlik inkişaf edir.

Kəlam sözünün hərfi mənası “söz” deməkdir. Mütəkəllimlərin fikrincə, kəlam mücərrəd mənada “fikir, düşüncə” anlamına gəlir [6, 1].

İmam Fəxrəddin Razi “Kəlam” ifadəsini elmi cəhətdən mənalandırmış və “Kitabül Maalimin müxtəsər” kitabında Kəlam elmini “Allahu-Təalanın zatından, sıfətlərindən, cismani və mənəvi cəhətlərindən bəhs edən istilah” adlandırmışdır [6, 2].

İslamda Kəlam elminin qaynağı “Allah” ideyasıdır. Kəlam elmi Həzərəti Məhəmmədin (s.a.s.) bizə öyrətdiyi Allah fikrindən nəşət etmişdir [6, 4].

Yuxarıda qeyd etdiyimiz kimi, artıq VIII əsrin ortalarında beş əsas dini-fəlsəfi cərəyan meydana çıxır ki, həmin cərəyanlar müsəlman əqidəsinin təşəkkül etməsində mühüm rola malikdir. Bu cərəyanları təmsil edənlər xaricilər, şielər, mötəzililər, mürciilər və sünnilər idi.

Dini-fəlsəfi cərəyanlardan biri olan xariciliyin ardıcılları özlərini islam dinində yaranmış fırqələrin ən dindar olanları hesab edirdilər. Onların əqidəsinə, dinin şərtlərindən hər hansı birinə riayət etməmək küfr sayılırdı. Bu cərəyanın bir çox nümayəndələri dində təcavüzkar mövqedə dayanaraq, bəzi hallarda “böyük günah” işləmiş insanların özləri ilə yanaşı, uşaqlarının da öldürülməsi savab iş kimi qəbul olunurdu.

Sonralar xaricilik fırqəsinin Əzrakilər, Nəcdələr, Şəffarilər, İbazilər kimi qolları meydana gəlmiş və onlar arasındaki fikir ayrılığı müəyyən mübahisələrə səbəb olmuşdur. Xaricilər fırqəsindən olan Əzrakilər deyirdilər ki, “kiçik günah” və ya “böyük günah” işlədən kəs müsəlman olsa da, olmasa da müşrik sayıldığı kimi, onun övladları və arvadı da müşrik sayılır. Xaricilərin Nəcdələr qolundan olanlar düşünürdülər ki, günah işlətmiş adam yalnız ümət ineması ilə kafir və ya müşrik elan edilə bilər. Onların cəzalandırılması adı müsəlmanın deyil, müctəhidlərin üzərinə düşür.

Şəffarilər də “böyük günah” haqqında fikirlər irəli sürmüş, göstərmişlər ki, günah işlətmiş adamın müşrik və ya kafir kimi qəbul edilməsi məqbuludur. Lakin günahkarların ailələrinin, yəni övladlarının və qadınlarının günahkarlaşdırılaraq öldürülməsi lüzumsuzdur.

İbazilər qeyd edirdilər ki, cəhənnəm əzabına düşər olan günahkarlar kafir olsalar da, küfrləri küfrdür və onları müşrik saymaq doğru deyildir [6, 18].

Xariciləri əhli-sunnədən fərqləndirən əsas cəhət onların əqidələrinin

siyasi mahiyyət kəsb etməsidir. Onlar zalim xəlifəyə qarşı üsyankar mövqedə dayanır və dövlətin idarə olunmasında mütləq Peyğəmbər nəslindən və ya Qüreyş qəbiləsindən kiminsə seçilməsinin vacib olmadığı iddiasında dayanaraq ədalətli mövqe sərgiləyirdilər. İmamət və ya xəlifəlik şərtlərini, qayda-qanunları bilən hər kəs, hətta qul və ya qadın dövləti idarə etmək iqtidarındadır.

Xaricilərin çox dindar olmalarına rəğmən, onlar əhli-sunnədən ayrılmış siyası yönümlü bir fırqə idi [6, 23].

Mötəzililər cəmiyyətin təfəkkürlü təbəqəsini təmsil edirdilər. Ona görə də Abbasi xilafəti dövründə xəlifə Əl-Məmun (813-833-cü illərdə hakimiyyətdə olub) mötəzili təlimini dövlət məzhəbi kimi qanuniləşdirməyə cəhd etmişdir. Mötəzili təlimində məntiqi əqidələr sistemli şəklində inkişaf etmişdir [7, 62].

Əsas nümayəndələri hesab edilən Vasil ibn Əta, Əmr ibn Übeyd mötəzilik təliminin prinsiplərini işləyib hazırlamışlar. Artıq IX əsrin əvvəllərində təlimin beş “əsası” (“əl-üsul əl-xəmsə”) qəbul edilmişdir.

- 1) Monizm tərəfdarları olan mötəzililər “Ət-Tauhid” üsulunu qəbul edərək göstərirdilər ki, Allah təkdir. Onlar antropomorfizmi (Allahın insan şəklində təsəvvür olunması) rədd edirdilər;
- 2) “Əl-Ədl” üsuluna görə Allah adildir və yaratdıqlarına zülm etməz;
- 3) İnsan iradə azadlığına malikdir və o, “Əl-Vəd” üsuluna görə etdiyi əməllərin müqabilində axırətdə veriləcək cəzasını və ya mükafatını alacaqdır;
- 4) “Əl-mənzilə beynə mənziləteyn” üsulu – bu, insanın imanla küfr arasında orta vəziyyət tutmasıdır;
- 5) “Əl-Əmr bil-məruf van-nəhu ən əl-munkər” üsulu - təqdir olunanı əmr etmək və pisləniləndən çəkindirməkdir [7, 63].

Mötəzili nümayəndələri Allahu-Təalanın insana bəxş etdiyi ən böyük nemət olan idrak qabiliyyəti kimi əqlə üstünlük verir və göstərirdilər, Allah əzəli və qədim olmaqla bərabər, həm də dünya işlərinə və insanların müqəddərəti ilə bağlı işlərə qarışmaz. Allah mövcudati müəyyən bir nizam üzrə xəlq etmiş və insanlara əql deyilən bir rəhbər vermişdir. İnsanlar əql vasitəsilə yaxşını pisdən ayırd etdikləri üçün öz hərəkətlərində məsuldurlar [6, 29].

Mötəzililər rasionalist mövqedən çıxış etmiş, onların dini-fəlsəfi təlimi, Allah və onun sıfətləri, “substansiya” və “aksidensiya”, “xeyir” və “şər” kateqoriyaları haqqında fikirləri fəlsəfi təfəkkür sahibləri arasında yayılmışdır. Ənənəvi ilahiyyatçılar isə mötəzililərin ideyalarını küfr hesab edərək, savadsız kütləni onlara qarşı qışqırıldılar. Mötəzililərin sünnilər tərəfindən təqib olunduqlarına baxmayaraq, onların təlimi tədricən zeydilərin, əşərilərin təliminə keçmişdir. Mötəzili təlimi sünni və şəhərə əqidələrinin təşəkkül tapmasında mü hüüm təsirə malikdir [7, 65].

Bu üzdən həmin təlim islamın ayrılmaz hissəsi olmuş və doqquz-onuncu yüzilliklərdə özünün çiçəklənmə dövrünü yaşamışdır. Mötəzilik təliminin əsas nümayəndələrindən biri olan Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzəzəm yunan fəlsəfəsi ilə mötəzili təlimini çulğalaşdırmağa səy göstərmişdir.

Nəticədə mötəzili ardıcılları fəlsəfə ilə dini uzlaşdıraraq teoloji sistem yaratmağa nail olmuşlar.

Mötəzili əqidəsincə, fəlsəfə və din birlikdə İslami yad ünsürlərdən qoruya bilər. Ona görə də bu təlim yunan fəlsəfəsinə nüfuz etmişdir. Sonralar həmin problem ilk ərəb filosofu Yaqub əl-Kindi, Şərq peripatetizminin görkəmli nümayəndəsi, Şərqi “ikinci müəllimi” (“muallim əs-səni”) adını almış Əbu Nəsr Məhəmməd əl-Fərabi, İbn Sina tərəfindən öz həllini tapmışdır.

Fəlsəfəyə yaxınlaşaraq, mötəzililər teoloji məsələlərdən fəlsəfi məsələlərə keçid etmiş, cövhər (substansiya), ərəz (aksidensiya) və atom kimi problemlərlə məşğul olmağa başlamışlar. Belə ki, sonrakı islam filosoflarının dünyagörüşünün inkişafına təkan verən məhz mötəzililər olmuşlar [4, 48-49].

Mötəzililər kimi, islam dininin əsas qolları olan sünni və şie tərəfdarları da dinin beş əsasını qəbul edirdilər. Mötəzili təliminin nümayəndələri yalnız dini, siyasi, fəlsəfi fikirləri ilə deyil, eyni zamanda ərəb dilinə və ərəb dilciliyinə maraq göstərir, dilin incəliklərini öyrənməyə çalışırıqlar. Onlar xütbələrdə, disputlarda ağıl və məntiqə əsaslanaraq, yüksək natiqlik məharəti ilə ideyalarını elmlı insanların şüuruna təsir göstərməyi bacarırlıqlar [8, 95].

Ərəb alimi professor Mustafa Əbdürəzzaq qeyd edirdi ki, mötəzililiyi bir cərəyan kimi açıq şəkildə yayan və həmin cərəyanın birincilərindən olan Vasil ibn Əta təlimin əsas ideyalarını və üsullarını imam Əbu Haşim Abdulla bin Məhəmməd əl-Hənəfiyyədən əxz etmişdir. Çunki Mustafa Əbdürəzzaqın fikrincə, mötəzililiyin əsl baniləri İmam Əbu Haşim və Həsən bin Məhəmməd əl-Hənəfiyyə qardaşlarıdır [8, 95].

Belə ki, mötəzililik təliminin nümayəndələri ərəb dilciliyinin və ərəb qrammatika məktəbinin yaranıb formalaşmasında böyük rol oynamışlar. Qeyd etdiyimiz kimi, xaricilik, şəqlik, sünnilik, mötəzililik, mürciilik cərəyanları bir-birinə zidd mövqedən çıxış edərək fikir ayrılığına, ixtilafa, münaqışyə səbəb olmuş və bu səbəbdən də ilahiyatçılar, din üləmələri islam dininin üsullarını (“üsul əd-din”) müəyyənləşdirməyə çalışmışlar.

Allahın zat və sifətləri, qəzavü-qədər, Quranın Allahın hökmü olub-olmaması barədə müxtəlif fikirlər və rəylər çəşqinliga səbəb olurdu.

Məsələn, “iman” və “böyük günah” məsələlərdənə fikir ayrılığı ondan ibarət idi ki, xaricilər (“əl-xəvaricu”) radikal mövqedə duraraq bildirirdilər ki, “iman” Allaha itaət etmək, “böyük günah” isə müsəlmanlıqdan çıxmış kafirdir.

Mürciilər (“əl-mürciə”) cərəyanı xaricilərə müxalif olaraq yaranmışdır. Bu cərəyanın meydana gəlməsində xaricilərin dünyagörüşü, Əməvilərlə Haşimilər arasında gedən münaqışə və ixtilaflar, eyni zamanda əməvi sülaləsinin iqtisadi-siyasi və sosial məsələləri təsir göstərmişdir.

Mürciilər iman və günah məsələsinə həssaslıqla yanaşırdılar. Onlar imanı insanın törədəcəyi günahlardan ayırdılar. Və göstərirdilər ki, insanın yaxşı və ya pis əməllərinin onun imanı ilə əlaqəsi yoxdur. Günahın və ya savab əməlin imana heç bir təsiri ola bilməz. İman olsa da, olmasa da insan törədəcəyi əməlində müstəqildir. Mürciilər, ona görə də fiqh elminə əhəmiyyət

vermirdilər [9, 202].

Xaricilərə zidd olaraq, mürciilər düşünürdülər ki, “iman” Allahın və Onun hökmü olan Quranın haqq olduğunu qəbul etməkdir. “Böyük günah”a gəldikdə isə, mürciilər onu əsas problem hesab etmir, imanını saxlamış insanın günah etməsinə baxmayaraq, onu müsəlman hesab edirdilər [7, 82].

Mötəzililər isə bu məsələdə orta mövqe tutaraq, “əl-mənzilə beynə - 1 – mənziləteyn” təlimini işləyib hazırladılar. Bu təlimə görə böyük günah işləmiş müsəlman möminliklə kafırlık arasında “orta vəziyyət” tutur.

Məhəmməd peyğəmbərin (s.a.s.) vəfatından sonra Əli ibn Əbü Talibin hakimiyyətə gəlməsi üçün çoxsaylı müsəlmanların mübarizəsi nəticəsində islamda yeni dini-siyasi qruplaşma meydana gəldi. Bu qruplaşma nəticəsində islam mənsublarının iki fərqli istiqamətlərə - sünnilik və şəliyə ayrılması baş verdi.

Şiə ardıcıllarının əsas ideyası imamət haqqında əqidədən ibarətdir. Şiə əqidəsincə, imamət İlahidən gəlir və Allahın təqdiri ilə Məhəmməd peyğəmbərin (s.a.s.) varisləri olan Həzrəti Əlinin nəslinə mənsubdur [7, 88].

Dini-fəlsəfi cərəyanlardan rasional mövqedə dayanan mötəziliklik təliminə dönüş etmək istərdik. İradə azadlığı prinsipi qədərlikdən fərqli olaraq, mötəziliklik təlimində rasional şəkildə inkişaf etdirilmişdir. Mötəzili nümayəndələrindən Məbəd əl-Cühani, Geylan əd-Diməsqi və digərləri insan iradəsinin azadlığı ideyasını əsaslandıraraq qeyd edirlər ki, insan yaxşı və ya pis əməl-lərinin sərbəst törədicisidir. Belə olmasaydı, Allahu-Təala sonda insanı əməl-lərinə görə mükafatlandırmağa və ya cəzalandırmağına vəd etməzdı.

Bu baxımdan, mötəziliklikdə iradə azadlığı problemi həmin təlim tərəfindən qəbul edilən “Əl-Ədl” prinsipi ilə sıx bağlı idi. “Ədalət” anlayışı mötəziliklərin ən geniş şəkildə işlətdikləri məfhumdur. Bu xüsusiyyətinə görə mötəziliklik digər təlimlərdən fərqlənirdi. Ədalət Allahın isimlərindən biri olmaqla, Onun ən adil və ən kamil əməl sahibi olmasının təcəssümüdür [4, 69].

Mötəziliyyin “Əl-Ədl” prinsipində həmin təlimin rasional mövqeyi öz ifadəsini tapmışdır. Mötəziliklərin qəbul etdiyi ağıl (rasional idrak), ədalət və azad iradə kimi keyfiyyətlər bir-birindən doğur və bir-birini tamamlayır.

Mötəzili təlimi haqqında daha müfəssəl məlumat vermək üçün təqribən səkkizinci əsrin ortalarından doqquzuncu əsrin ortalarına qədər yaşamış Əl-Cahizin yaradıcılığından bəhs etməyi məqsədə müvafiq hesab edirik. Ensiklopedik zəkaya malik olan Əl-Cahiz müxtəlif mövzularda çoxsaylı kitabların və risalələrin müəllifidir.

Böyük ərəb yazıçısı Əbu Həyyan ət-Tauhidi “Əl-Cahizin tərifinə dair” kitab yazmışdır. IX əsrin məşhur riyaziyyatçısı, həkim, astronom Əbü'l Həsən Sabit ibn Kurra Əl-Hərrani I Öməri, müqəddəs Həsən əl-Bəsrini və Əl-Cahizi islam dünyasının üç böyük mütəfəkkiri hesab etmişdir. Əslən Həbəsistandan olan Əl-Cahizin sevdiyi mövzulardan biri şəhər əhalisinin həyatı barədə olmuşdur. Əl-Cahiz əsərlərində məktəb müəllimlərinin həyatından, Banu Haşim-dən (Haşimilər), Allahın atributlarından, qadınların hiyləgərliyindən, heyvan-

lardan və digər məsələlərdən bəhs etmişdir [1, 198].

Əbu Osman Əmr ibn Bəhr əl-Cahiz islam aləminə onlarla üləma bəxş edən elm və mədəniyyət ocağı olan Bəsrə şəhərində anadan olmuş, 98 il ömür sürmüştür. Onun dünyagörüşünün formalaşmasında müəllimləri Əbu Ubeydənin, Əbu Zeydi Ənsarının, Əbu İshak Nəzzamının böyük əməyi olmuşdur.

Üç yüzdən artıq kitabın müəllifi olan Əl-Cahiz əsərlərində fikirlərini məntiqi mühakimə yolu ilə ifadə edirdi.

Əsas əsərləri:

1. Kitəbul - hayvan (كتاب الحيوان)
2. Kitəbul - məruf (كتاب المعرفة)
3. Kitəbu nazmil - Quran (كتاب نظم القرآن)
4. Kitəbul - əxbər (كتاب الأخبار)
5. Kitəbul - imamə alə məzhəbil – şia (كتاب الامامة على مذهب الشيعة)
6. Kitəbu - mənaqib cundil - xiləfəti va fadail əl - ətrak (كتاب مناقب جند الخلافة وفضائل الاتراك)

Məqalədə bu məsələlərə toxunmaqla islami dəyərləri daha müfəssəl şəkildə anlamağa səy göstərmışik. Azərbaycan tarixən islamın maddi və mənəvi dəyərlərinə sahib çıxaraq, onun daha da zənginləşməsində əvəzsiz xidmət göstərmişdir. Bu baxımdan belə bir mövzuya müraciət etməyimiz təsadüfi deyildir.

İslam dini mənsub olduğu cəmiyyətin formalaşmasında və inkişafında müstəsna rol oynayır. Hər bir müsəlman xalqının mənəvi-əxlaqi keyfiyyətlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində İslam dəyərləri əvəzolunmaz əhəmiyyətə malikdir.

Toxunduğumuz “iman” və “günah” məsələlərində hər bir cərəyanın çox zaman təqib olunduğuuna baxmayaraq, azad fikir yürütütmək bacarığına malik olmuşlar.

Xaricilər, şıələr, mötəzililər, mürciilər və sünnilər müsəlman əqidəsinin yaranmasında iştirakçı olmuş, müxtəlif fikirləri ilə yaddaşlarda qalmış və sonrakı nəsillər bundan nəticə çıxararaq, islamın humanist din kimi yumşaq tərəfini inkişaf etdirməyə çalışmışlar. “İman” və “günah” məsələlərində bəzilərinin təcavüzkar mövqedə dayanmasına baxmayaraq, digərləri daha humanist ya-naşma sərgiləmişlər. Mötəzililər isə rasional düşüncələri ilə fərqlənmiş, din və fəlsəfəni çulgalaşdıraraq, islami yad təsirlərdən qorumağa çalışmışlar.

Bu baxımdan islam geriliyə aparan yol deyil, əksinə, elmə, əqlə üs-tünlük verən dindir.

Hesab edirik ki, məqalədə bəzi məqamlara toxunmaqla islam dinində mövcud olmuş ziddiyyətli yanaşmalar elmi-dini, fəlsəfi cəhətdən araşdırılmışdır.

Məqalədən din tarixi, din fəlsəfəsi, fəlsəfə tarixi ilə məşğul olan mü-təxəssislər, ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan tələbələr istifadə edə bilərlər. Təqdim olunan məqalədən din tarixi, din fəlsəfəsi və fəlsəfə tarixinə dair dərslik, dərs vəsaitləri və proqramların hazırlanmasında elmi mənbə kimi istifadə oluna bilər.

ӘДӘВİYYAT

1. Адам Мең. Мусульманский Ренессанс. – Москва: Наука, 1966, - 458 с.
2. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. – Bakı: Şərq-Qərb, 2006, - 328 s.
3. Cəmaləddin Əfqani. 160 illiyi münasibətilə konfrans materialları və “Cəmaləddin Əfqani və türk dünyası” kitabı haqqında məqalələr /çapa hazırladı: Ş.Qurbanov/. - Bakı, 2000, - 132 s.
4. Kemal Işık. Mutezilenin doğusu ve kelamı görüşleri. – Ankara: Üniverisitesi Basimevi, 1967, - 104 s.
5. Qurani-Kərim. /ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov və V.M.Məmmədəliyev. - Bakı, 1992.
6. Nafiz Danişman. Kelam ilmine giriş ve Mutezile Mutekellimlerinden Amr bin Bahril Cahizin kitaplarından parçalar. Son Havadis matbaası. - Ankara, 1955, 1 184 s.
7. İslam: Tarix. Fəlsəfə. İbadətlər. – Bakı: Elm, 1994, - 336 s.
8. Məmmədəliyev V.M. Ərəb dilçiliyi. – Bakı: Maarif, 1985, - 288 s.
9. İslam.Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik lüğət. - Bakı, 2016, - 308 s.
10. **الجاحظ ، الرسائى**
11. Аль-Джахиз. Книга о скupых: Китаб аль-Бухала. / пер. с арабского, предисловие и примечания Баранова Х.К./ — Москва: Наука, 1965, - 288 с.
12. Грюнебаум Г. Э. Основные черты арабо-мусульманской культуры. – Москва: Наука, 1981, - 227 с.
13. İslam: Qısa məlumat kitabı /red.V.M.Məmmədəliyev/. - Bakı, 1985, - 162 s.

РОЛЬ РЕЛИГИОЗНО-ФИЛОСОФСКИХ ТЕЧЕНИЙ В ФОРМИРОВАНИИ МУСУЛЬМАНСКОЙ ВЕРЫ

У.Р.АГАБЕКОВА

РЕЗЮМЕ

Хотя появившиеся в мусульманском мире различные течения, секты, религиозно-философские учения представлены разными мнениями и противоречивыми идеями, Ислам смог сохранить свою оригинальность своей собственной духовностью. Информация, полученная о мутазилизме, как об основном течении, дает основание считать, что Ислам дает большое значение науке. Последователи учения мутазилизма являются ведущими исследователями, давших толчок развитию мировоззрения последующих исламских философов. Затронутые вопросы в статье, способствуют более глубокому пониманию социально-политических, философских, культурных, духовно-нравственных свойств ислама.

Ключевые слова: Ислам, религия, философия, течения, вера, грех.

THE ROLE OF RELIGIOUS-PHILOSOPHICAL DENOMINATIONS IN THE FORMATION OF THE MUSLIM FAITH

U.R.AGHABAYOVA

SUMMARY

Although various currents, sects, religious and philosophical teachings that appeared in the Muslim world are represented by different opinions and contradictory ideas, Islam was able to maintain its originality with its own spirituality. The information received about Mutazilism, as the main trend, gives reason to believe that Islam gives great importance to science.

The issues raised in the article contribute to a deeper understanding of the socio-political, philosophical, cultural, spiritual and moral properties of Islam.

Keywords: Islam, religion, philosophy, denomination, faith, sin.